

MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT

(min AZN)

| Mənfəət və zərər maddələri | İlin əvvəlindən hesabat tarixinədək, hesabat tarixi də daxil olmaqla |
|---|--|
| 1 | 3 |
| Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi | 11,528 |
| kreditlər üzrə faizlər, cəmi | 8,840 |
| <i>neft sənayesi müəssisələri</i> | - |
| <i>energetika və təbii ehtiyatlar</i> | - |
| <i>sənayenin digər sahələri</i> | 906 |
| <i>ticarət və xidmət sahəsi</i> | 5,172 |
| <i>kənd təsərrüfatı</i> | 125 |
| <i>ipoteka kreditləri istisna olmaqla, şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə kreditlər</i> | 185 |
| <i>daşınmaz əmlakın alınması və tikilməsi üçün fiziki və hüquqi şəxslərə verilmiş ipoteka kreditləri</i> | 660 |
| <i>banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər</i> | 123 |
| <i>mərkəzi və bələdiyyə idarəetmə orqanlarına verilmiş kreditlər</i> | - |
| <i>sair kreditlər</i> | 1,669 |
| banklararası bazanın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər) | 51 |
| digər banklarda depozitlər | 452 |
| qiymətli kağızlara investisiyalar | 2,083 |
| ticarət üçün qiymətli kağızlar | 101 |
| maliyyə lizinqi | - |
| Faizlər və onlara bağlı xərclər, cəmi | 3,584 |
| depozitlər üzrə faizlər, cəmi | 2,975 |
| <i>Hüquqi şəxslərin tələbli depozitlər (bütün cari və çek hesabları daxil olmaqla)</i> | 111 |
| <i>fiziki şəxslərin tələbli depozitlər</i> | - |
| <i>hüquqi və fiziki şəxslərin müddətli depozitləri</i> | 2,864 |
| AMB-nin kreditləri | 131 |
| banklararası bazanın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər) | - |
| bankların depozitləri | 10 |
| banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər | 286 |
| beynəlxalq maliyyə institutlarından alınan borclar daxil olmaqla digər maliyyə müəssisələrinin kreditləri | 67 |

| | |
|---|--------------|
| mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri | - |
| bank tərəfindən alınmış ipoteka kreditləri | - |
| bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri | - |
| faizlərlə bağlı digər xərclər | 115 |
| Xalis faiz mənfəəti | 7,943 |
| Qeyri-faiz gəlirləri, cəmi | 1,903 |
| Hesabların aparılması üzrə xidmətlərdən komisiyon gəliri | 329 |
| məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir | 108 |
| digər xidmət növlərindən komisiyon gəliri | 1,167 |
| digər qeyri-faiz gəlir növləri | 300 |
| 5. Qeyri-faiz xərcləri, cəmi | 2,853 |
| əmək haqqı və digər kompensasiya növləri, cəmi | 1,462 |
| bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, cəmi | 600 |
| <i>icarə haqları</i> | 83 |
| <i>amortizasiya</i> | 221 |
| <i>əsas vəsaitlərin saxlanması üçün maddi-texniki təminat xərcləri</i> | 84 |
| <i>əsas vəsaitlərlə bağlı sair xərclər</i> | 211 |
| əməliyyat və digər qeyri-faiz xərclərinin sair növləri | 791 |
| Xalis əməliyyat mənfəəti | 6,993 |
| Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılmalar (xərclər) | 2,435 |
| Vergilər ödənilənədək xalis mənfəət (zərər) | 4,558 |
| Mənfəətdən ödənilən vergilər | (7) |
| Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər) (sətir 10 çıx sətir 11) | 4,565 |
| Hesablanmış dividendlər, cəmi | - |